

1915-ci ildə ermənilərin törətdikləri qırğınlar və türklərin cavab tədbirləri

(əvvəli 3 aprel tarixli sayımızda)

Erməni komitəcilerinin mühüm əhəmiyyət verdikləri bölgelərdən biri də Bitlis idi. Van-Diyarbəkir, Hələb-İsgəndərun yolu buradan keçirdi. Buraya xox olan Muş, Talori kimi şəhərlər keçmişdə erməni üşyanlarının mərkəzi kimi şöhrət qazanmışdır. Osmanlı ordusu Baş komandanlığı nümayəndəliyi (Vəkəltinin) raportunda qeyd edilirdi ki, Daşnakşütünün VIII konqresinin "nümayəndələri Viyerman və Papazyan rəislərindən bir neçəsi ilə Muşa daxil olan "Çankeli monastırına gedərək ətrafdakı ermənilərle konqres qərarlarını təbliğ edir. Papazyan Muşu və ətrafını idarə etmək üçün Mutluda qalmış, Viyerman isə yoldaşları ilə Vana getmişdir. Raporda qeyd olunurdu ki, Van, Bitlis, Ərzurum, Qarahisar qiyama hazırlığın əsas mərkəzləridir, 13 yaşına qədər kişi cinsindən olanların komitəyə üzv yazılmaları və silahlandırılmaları əmredilmişdir.

Ermənilərin və onların avropalı həvadalarının ən çox təbliğat və təşkilat işi apardıqları Van bölgəsi idi. Erməni komitələri bölgədəki konsulluqlardan, məktəblərdən, kilsələrdən və dərnəklərdən istifadə edərək sürətlə təşkilatlanmış və quldurluğa başlamışdır. Bölge daşnak liderlərindən Qafqazda və Qarabağda törətdiyi cinayətlərə görə rus hökuməti tərefindən edamə məhkum edilmiş İşxan və Aram da qatılmışdır. Vanın Axtamar adasındaki ruhani məktəbi təşkilatın hərəkət mərkəzine çərilmüşdi. Van-Muşun erməni əhalisinin qiyama hazırlanmasına Van millət vəkili Papazyan rəhbərlik edirdi.

Daxili İşler Nazirliyinə Bitlisdən 1915-ci ilin əvvellerində gələn teleqramda deyilirdi ki, Akaan nahiyyəsinə Güməs qəriyəsində nahiyyə müdürü jandarm mühafizəçiləri ilə birlikdə oturduqları evdə atəşə tutulmuş, mühafizəçilərdən 9 nəfər şəhid olmuş,

nahiyyə müdürü zorla xilas olmuşdur. Hizan qəsəbəsinin ətrafında olan Sukur kəndində, Korsu, Ahkis, Beygeri, Arşin, Tasu kəndlərində, Gevaşda baş qaldıran erməni dəstələri bir çox müsəlmani öldürmüştülər. Sukur kəndinə qaçaqları tutmaq üçün gələn jandarmalar öldürəlmüş, gözləri oyulmuş, sonra cəsədləri daşlar altında eziilmişdi.

Van vilayətində Daxili İşler Nazirliyinə göndərilən 2 dekabr 1914-cü il tarixli məruzəde Vanda üşyana hazırlıq getdiyində danişılır və bildirildi ki, komitə rəisləri məqam yetişincəyə qədər bir hadisə çıxmamasına çalışırlar. Buna baxmayaraq, yeni təlimatdan xəbəri olmayan və köhnə təlimatla hərəkət edən bəzi ermənilər Hassor nahiyyəsində bir neçə jandarmı, Kevaş qazısı İsmayıllı Həqqi Əfəndini öldürmüştülər. 1915-ci ilin fevralında Timar nahiyyəsindəki ermənilər üşyan edərək müsəlman kəndlərinə basqınlar etmiş, bölgənin Banat kəndində yüzbaşı Süleyman əfəndini və tabeliyindəki jandarmaları öldürmüştülər.

1915-ci il fevralın 27-28-de Adilcəvazdan Vana gedən 300-ə qədər Sırtılı könülli əsgər Arın adlı erməni kəndində gecələmək istədikdə ermənilər buna silahlı müqavimət göstərmiş və könülli əsgərlərdən səkkizini öldürmüştülər.

Van bölgəsinin Mahmudiyyə qəzasının kaymakamı Kamal bəyin Daxili İşler Nazirliyinə göndərdiyi 1915-ci il 15 mart tarixli raportunda ermənilərin Mərkəhu və İsticu kəndlərindən 70 müsəlmani qətl etmələri, 9 qadının namusuna təcavüz etmələri xəbər verilirdi. Şəhidlərin şəkilləri də raporta əlavə olunmuşdu.

Çatakda Ovsen adlı erməni komitəsinin tutulması ilə əlaqədar başlayan qiyam, tezliklə Cavaş qəsəbəsinə də keçmiş, ermənilər ətraf kəndlərdəki müsəlmanları qadın, qoca və uşağa

fərq qoymadan öldürməyə başlamışdır.

Van valisinin 1915-ci il 20 mart tarixli teleqramında Vanda ermənilərin silahlı qiyama qalxdıqları xəbər verilir və qiyamçıların sayının 200 nəfərdən çox olduğu göstərilirdi. Amerikan tarixçisi Stenford C. Şou yazıır ki, belə bir şəraitdə rus orduyu hücuma keçdi və mayın 14-də Vana çatdı: rus ordu sunun önündə gələn erməni könüllüləri iki gün ərzində yerli müsəlman əhalisinin qırğını həyata keçirdilər. Vanda rusların himayəsi altında erməni dövləti yaradıldı və elə görünürdü ki, öldürülən və yaxud qaçmağa məcbur edilən müsəlman sakinlər yoxa çıxdıqdan sonra bu dövlət yaşaya bilər.

Xarici ölkələrdə nəşr olunan erməni qəzetçilərinin üşyanlarla bağlı 1915-ci il aprelin 7-də verdiyi bəyanatda deyilirdi: "...Erməni könüllüləri Andranik, Vartan və silahdaşları, intiqam üçün silahlarını qınlardan çıxarınz, ölüm və iztirab artıq həddini aşdı. Artıq erməni anaları nə qədər ağlayırsa, türk anaları da o qədər ağlasın, nə qədər erməni evi yixıldisa, o qədər türk evi yixılsın. İntiqam, bila istisna intiqam, dünya üzərində bütün ermənilər əsla zəiflik göstərmədən son erməniyə qədər cümləsi qanlı əhdimizlə təribyə olunsun. Düşmənin qanıyla məşbu olsun (doysun - S.H.)

Mərhəmət göstərən hər erməni bədəmə alçaqadır. Artıq erməni gəlməsiyle erməninin mütəradit olması zaman intiqamdan başqa bizə nə qaldı?..

1915-ci ilin aprel ayına xoxın ermənilərin Vanda başlıqları qiyam böyük vüsət almağa başlamışdır. Erməni katalikosu V. Gevork bu üşyanda 10000 nəfər silahlı komitənin iştirak etdiyini bildirirdi.

Van valisi Gövdət bəy 1915-ci il 21 aprel tarixli teleqramında ermənilərin şəhərdə vuruşmağa başlaması ha-

qında xəbər verirdi. Vali aprelin 24-də vurduğu digər teleqramda bölgəyə etrafdan 4000-ə qədər qiyamçı erməni getirildiyini, qiyamçıların ətraf kəndləri yandırıldığını, onların qarşısını almağın qeyri-mümkin olduğunu yazırırdı. Erməni quldurlarının yarısı Vanın mərkəzinə hücuma keçmiş, aprelin əvvəllərində Osmanlı bankını, Duyumu, ümumiyyət, Reci, poçt-teleqraf idarəesini, hökumət binalarını və bir çox binanı daşıtmışdır. Aprelin 15-dən etibarən ətrafdakı bütün erməni dəstələri də bölgəyə gələrək şəhəri tamamilə mühasirəyə almışdır.

Ermənilərin Vandakı vəziyyətini öyrənən Qafqaz rus ordusunun komandanı general Judeniç məqamdan istifadə etməyi qərara almışdır. Mart ayından bəri erməni druğinalarından dördüncü Bəyazidə toplamışdır. Judeniç general Truxinin ikinci Transbaykal Kazak eskadronunu da əlavə etmiş və Truxinə Aladağ üzərindəki Təpəriz kəndini aşaraq Bəkirqala və Vana tərəf irəliləməsini əmr etmişdir.

1915-ci il mayın 8-də ermənilər Van şəhəri və ətrafına böyük hücum təşkil etmiş, ətrafdakı müsəlman kəndləri yandırılmışa qədər erməni evi yoxlaştı. Vali Gövdət bəy Vandan çəkilmək haqqında emr vermiş, mayın 17-də müsəlman əhalisi Vandan çıxmışdır. Həmin gün ermənilər Van şəhərini öz nəzarətləri altına almışdır.

Osmanlılar Vanı tərk etdikdən bir neçə gün sonra rusların ön dəstələri Vana gəlmış və erməni birlikləri ilə birleşmişdir. Vanın yeni hakimi Aram Manukyan rus komandanı Nikolayevə şəhərin açarlarını təqdim etmiş, Nikolayev də onu Vanın rəsmi valisi təyin etmişdi.

Türklərə düşmən münasibət bəsləyən Vandakı İtaliya konsulluq agenti Sbordan 1915-ci il mayın 31-də yazdırı ki, aprelin əvvəlində Vandakı ermənilər rus generalının şərəfinə bir ziyanət təşkil etmişdilər...". Ziyanət Aram demişdi: "Bir ay əvvəl üşyana

qiyam qaldırdılar. Şəhərin mərkəzi hissəsində 100-120, "bağlar" adlanan hissəsində isə 1500-ə qədər erməni qiyamçıları və yandırıldığını, onların qarşısını almağın qeyri-mümkin olduğunu yazırırdı. Ermənilər, poçt, teleqram, Dette Publique kontorunu, hətta ingilis konsulluğunu və bir çox başqa binaları daşıtdılar. Qiyam 27 gün davam etdi, ermənilər səbir-sizliklə rusları gözləyirdilər. Nəhayət, ruslar gəldilər. Birinci olaraq şəhəre erməni könüllüləri daxil oldular. Aram general-qubernator təyin olundu.

"Hayastan" qəzeti 1915-ci il 6 iyun tarixli 25-ci sayıda yazılmışdı: "...Biz düşməndən çox mövqe aldıq. Üşyanın dördüncü günü ən böyük qələbəni əlde etdik. Həmid Ağa qışlağın partlayış da o gün oldu. Biz qışlağın təməli altında bir bomba yerləşdirildi. Qumbara atəş aldısa da, binanı yixa bilmədik. Sonra gecə birdən qışlağın yanmaqdə olduğunu gördük. Əsgərin bir böülüyü yandı, başqaları qaranlıqdan istifadə edərək qaçırlılar. Oradan düşmən qovulduğandan sonra bütün Aydesdən əlimizə keçdi. Bundan sonra hücuma keçən hökumət qüvvələrini hər yanda geri çəkilməyə məcbur etdik. Altı mindən çox olan bu qüvvələr təxminən minə qədər ölen və yaralı gətirdi. Bütün tariximizdə bələ şəhəri bir çarşıda görülməmişdir".

Vanın işğalından sonra rusların da təhribi ilə erməni qiyamları ətrafa yaxınlıq, erməni dəstələri bir çox yerlərdə qətlər etmiş və bəzi kəndləri tama-mile yox etmişlər. Son zamanlar aparılan axtarışlar nəticəsində Van şəhərində Səlimbəy məhəlləsində, Ersi (Qila məhəlləsi) də, Zava kəndində, Çatbayır (Baxçasaray), Çaldıranda və Alaköydə toplu məzarlar təşkil edilmişdir. Zivə kəndində 8 kəndin 3 min nəfər sakini ermənilər tərefində qətlər edilmişdi.

(davamı növbət saylarımızda)
Sani HACIYEV.

qalxdığımız zaman ümidiımız rusların gəlisiyə bağlanmışdı, durumumuz çox təhlükəli idi. Titanik təxfaları kimi ya təslim olmalı, ya da ölməli idi. Biz ölüm yolunu seçdik. Amma siz gözlənilmeyən bir anda yetişdiniz..."

Van ruslar tərefindən alındıqdan sonra, orada baş vermiş hadisələri ABŞ tarixçiləri St.C.Şou və E.K.Şou belə təsvir edirdilər: "Muşun və Türkiyənin şərqi rayonlarının digər mühüm mərkəzlərinin minlərlə erməni sakını yeni erməni dövlətinə toplanmağa başladılar, onların içərisində qacqın dustaqların dəstələri də vardi. İyulun ortalarında ən azı 250000 erməni toplaşmışdı. Ancaq iyulun əvvəllərində Osmanlı hissələri rus ordusunu sıxışdırıldılar. Geri çəkilən rus ordusunu minlərlə erməni müşayiət edirdi: onlar ölü doğulmuş dövlətin yol verdiyi qətlərə görə cəzadan ehtiyat edirdilər. Türkərə kəskin düşmən münasibət bəsləyən erməni müəllifi Ovanesyan yazırı ki, geri çəkilən rus ordusu ilə birlikdə 200.000-dən çox erməni Cənubi Qafqaza qaçırlılar. Müəllif bu geri çəkilmə zamanı 40 min nəfər erməninin öldüyüünü qeyd edir. İstisnasız olaraq mühərbi şərtləri və ağılsız təbliğat nəticəsində baş vermiş bu itkilərin günahını heç cür türkərin üstüne yoxma olmaz".

Vanın işğalından sonra rusların da təhribi ilə erməni qiyamları ətrafa yaxınlıq, erməni dəstələri bir çox yerlərdə qətlər etmiş və bəzi kəndləri tama-mile yox etmişlər. Son zamanlar aparılan axtarışlar nəticəsində Van şəhərində Səlimbəy məhəlləsində, Ersi (Qila məhəlləsi) də, Zava kəndində, Çatbayır (Baxçasaray), Çaldıranda və Alaköydə toplu məzarlar təşkil edilmişdir. Zivə kəndində 8 kəndin 3 min nəfər sakini ermənilər tərefində qətlər edilmişdi.